

Azərbaycan Respublikasının Prezidentinin Anketi

İmza üçün yer

Xahiş edirik ki, mənim Azərbaycan Respublikası vətəndaşlığına bərpə edirsiniz.

Suallar	Cavablar
1. Soyadınız, adınız və atanızın adı (gərəkərsə soyadınızı, adınızı və ya atanızın adını dəyişmişsinizsə, sərbəlləri göstərməklə və illər dəyəriniz bütün adları, soyadları və ata adlarını sadalayın)	
2. Doğulduğunuz gün, ay, il	
3. Doğulduğunuz yer (respublika, şəhər (rayon), kənd)	
4. Milliyyətiniz	
5. Ailə vəziyyətiniz (nikahdasınızmı, dulsunuzmu, subaysınızmı)	
6. Vətəndaşlıq mənsəbiyyətiniz	
7. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (trafı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşlığında olmusunuz, hansı yolla qəbul edildiniz və niyə çıxmısınız)	
8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz	
9. Azərbaycan Respublikasına gəlişinizin sərbəllərini göstərin	

10. v v II r Az rbaycan Respublikasında olmusunuzmu, m hz n vaxt (Az rbaycan Respublikasına g li inizin v Az rbaycan Respublikasından gedi inizin tarixi, m qs di)	
11. Az rbaycan Respublikasında mühakim olunmusunuzmu v ya istintaqa c lb edilmisinizmi (g r edilmisinizs , n vaxt, harada hansı orqan t r find n v n y gör c lb edilmisiniz)	
12. T hsiliniz v t hsil üzr ixtisasınız (harada, n vaxt v hansı t hsil mü ssis sini bitirmisiniz, g r bitirm misinizs , n s b bd n)	
13. Az rbaycan Respublikasına g lm mi d n qabaq xaricd harada v n qismind i l misiniz	
14. m k f aliyy tin ba ladıqdan sonra icra olunan i (ali v ya orta ixtisas t hsil mü ssis l rind t hsil, h rbi xidm t daxil olmaqla). Bu b ndi doldurark n idar , mü ssis v t kilatların Sizin i l diyiniz dövrd ki adını, ünvanını, h rbi xidm td ki v zif ni göst rm k z ruridir	

Ay v il		dar , mü ssis v t kilatın adı göst rilm kl , v zif niz	dar , mü ssis v t kilatın ünvanı
daxilolma	çixma		

15. Yaxın qohumlarınız (arvad, r, valideynl r, böyük u aqlar, qarda lar v bacılar)

Qohumluq d r c l ri	Soyadı, adı v atasının adı	Milliyy ti	V t nda lıq	yeri v v zif si	Oldu u ölk v ya adı ı ünvan

16. Ya ayı yerinizin d qiq ünvanı v telefonlarınızın nömr l ri (ev, i)

17. Özünüz v ya yaxın qohumlarınız haqqında n yi bildirm k ist yirsiniz:

18. riz y lav edil n s n dl ri sadalayın:

19. Az rbaycan Respublikası v t nda lı ina m niml eyni zamanda a a ıda göst ril n yetkinlik ya ina çatmayan u aqlarımı q bul etm yi xahi edir m

O ul, qız	Soyadı, adı v atasının adı	Do um ili v ayı	Do um yeri	Qeyd

20. Az rbaycan Respublikasının v t nda lı ina q bul olunmaqda m qs d;
Daimi ya amaq

21. Az rbaycan Respublikasının Konstitusiyasına v qanunlarına riay t edec yim öhd lik götürür m.

22. B yan edir m ki, m nim t r fimd n t qdim olunan m lumatlar tam v d qiğdir.

M n x b rdar edilm i m ki, Az rbaycan Respublikasının v t nda lı ina q bul olmaq üçün z ruri olan m lumatların q sd n saxtala dırılması v ya saxta s n d t qdim edilm si Az rbaycan Respublikası v t nda lı ının itirilm sin s b b ola bil r.

«___» _____ 200_ il

xsi

imza _____
(gün, ay, il)

Xidm ti qeydl r (Dövl t Miqrasiya Xidm tind doldurulur)

V t nda _____

a) _____

(pasportu vermi orqanın adı)

_____ t r find n

«____» _____ ild n «____» _____ il d k müdd t verilmi pasportla
(gün, ay, il) (gün, ay, il)

b) Daxili İ l r Nazirliyi t r find n, _____ rayon (h r) D t r find n _____ seriyalı
_____ nömr li «____» _____ 20__ ild n «____» _____ 20__ il d k
(gün, ay, il) (gün, ay, il)

müdd t verilmi cn bi v t nda üçün ya ayı v siq sin malikdir.

b) Daxili İ l r Nazirliyi t r find n, _____ rayon (h r) D t r find n _____ seriyalı
_____ nömr li «____» _____ 20__ ild n «____» _____ 20__ il d k (gün,
ay, il) (gün, ay, il)

müdd t verilmi v t nda lı ı olmayan xs üçün ya ayı v siq sin malikdir.

riz -anketi v orada göst rilmi s n dl ri q bul etdi v doldurmanın düzgünlüyünü yoxladı

_____ (s n dl ri q bul etmi m kda in soyadı, adı v onun imzası)

«____» _____ 20__ il
(gün, ay, il)